

Bakı Kitab Mərkəzi

Hər kəsin sevimli məkanı

Artıq 2018-ci il uğurları, problemləri, yaddaqalan hadisələri ilə tarixə qovuşdu. Bu il də ölkəmizdə xalqımızın inkişafına, maddi-mənəvi rifahının yaxşılaşmasına xidmət edən saysız-hesabsız proqramlar, layihələr, islahatlar həyata keçirildi və bu layihələrin təməlinə isə milli təhsilə, maarifçiliyə xüsusi yer ayrıldı. Belə layihələrdən biri də ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə açılan Bakı Kitab Mərkəzi oldu. 2018-ci ilin sentyabr ayından paytaxt sakinlərinin istifadəsinə verilən, sözün əsl mənasında, nağıllar aləmini xatırladan Mərkəz kitabsevarlərə dövlətimizin dəyərli hədiyyəsidir. Bura gələnlərin sayı gündən-günə artır. Bu günlərdə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ilə görüşdük.

—Günel xanım, ilk olaraq Bakı Kitab Mərkəzinin yaranması haqqında məlumat verməyinizi xahiş edirəm. BKM necə yarandı?

—Bakı Kitab Mərkəzi 2018-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur. Təkcə onu deyim ki, açılış zamanı kitabxanada 40000-ə yaxın kitab var idi. Bu günə qədər isə bu rəqəm 100 000-i keçib. Əsas məqsədi insanlarda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitabı maraqla oyanmaq olan Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər tədbirlər təşkil olunur.

Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Burada Fondun ulu öndər Heydər Əliyev, eyni zamanda tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı

nəşrləri paytaxt sakinlərinin ixtiyarına verilib. Eyni zamanda, 1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar satılır. 2-ci mərtəbədə isə oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrı, uşaqlar üçün isə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlərin keçirilməsi üçün təqdimat hissəsi və elmi fəaliyyətə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.

Mərkəzin layihəsi üzərində işlənildikən kitabsevarlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün də hər bir şərait yaradılıb.

—Qeyd etdiniz ki, Mərkəzin açılmasında əsas məqsəd insanlarda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri özündə cəm edən kitabı maraqla oyanmaq. Sizcə, bu qədər elektron informasiyalar, internet səhifələri, saytların qarşısında kitabı dönüşümlü olacaqmı?

—Azərbaycanda vaxtilə kitabı böyük maraqla göstərilib, mütaliə sevnələrin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad al-



maq üçün ən mühüm şərt olan mütaliə kimi ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə xidmət edir. Əminliklə deyə bilərəm ki, bu Mərkəzin istifadəyə verilməsi kitabı marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitabı sevgini artıracaq, onlara mütaliə etmək verdişləri aşılayacaq. Fəaliyyətə başladığımız ilk gündən müşahidə olunan maraqlı və oxucu axını bunu deməyə əsas verir. Gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər zaman xüsusi diqqət göstərir. Bakı Kitab Mərkəzi bu diqqətlə tam əhatə olunub.

—Bu günə qədər reallaşdırdığınız layihələr haqqında məlumat verməyinizi istərdim.

—Bakı Kitab Mərkəzi 4 aydır ki, fəaliyyət göstərir. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, bu

müddət ərzində Mərkəzdə bir gün də belə qonaqsız, tədbirsiz keçməyib. Bunları sadalamaqla bir söhbətə sığışdırmaq bir az çətin olar. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Nəsimi - şeir, incəsənət və mənəviyyət festivalı" çərçivəsində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş müddətli müşahidə olunan maraqlı və oxucu axını bunu deməyə əsas verir. Gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər zaman xüsusi diqqət göstərir. Bakı Kitab Mərkəzi bu diqqətlə tam əhatə olunub.

Bunlarla yanaşı Mərkəzdə dil kursları, dekorativ-təbii sənət dərnəkləri də təşkil olunur. Artıq oktyabr ayından uşaqlar, yeniyetmələr və eyni zamanda, böyük üçün ödənişsiz danışq klubları təşkil olunur. Burada həftədə bir dəfə olmaqla 5 xarici dil tədris olunur. Bundan başqa 5-12 yaş arası uşaqlar üçün nəzərdə tutulan təbii-dekorativ sənət kurslarımız da çox maraqla qarşılandı. Sizin vasitənizlə bir daha

nın dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənovun rus və Azərbaycan dillərində "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabının təqdimatı və bu kimi onlarla tədbirlər keçirilib. Eyni zamanda, Fransanın tanınmış bəstəkari, novator klarnetçi və yazıçı Elios Azule, həmin ölkənin tanınmış kitab nəşri Katrin Kormeri, "Ulduzla oxu" layihəsi çərçivəsində sevimli aktyorumuz, xalq artisti Fəxrəddin Manafov, əməkdar artistlər - müğənni Miri Yusif və telejurnalist Nərgiz Cəlilova və başqaları ilə görüşlər keçirilmişdir.

Bunlarla yanaşı Mərkəzdə dil kursları, dekorativ-təbii sənət dərnəkləri də təşkil olunur. Artıq oktyabr ayından uşaqlar, yeniyetmələr və eyni zamanda, böyük üçün ödənişsiz danışq klubları təşkil olunur. Burada həftədə bir dəfə olmaqla 5 xarici dil tədris olunur. Bundan başqa 5-12 yaş arası uşaqlar üçün nəzərdə tutulan təbii-dekorativ sənət kurslarımız da çox maraqla qarşılandı. Sizin vasitənizlə bir daha

bildirmək istəyirəm ki, sadaladığım bütün bu tədbirlərin hamısı ödənişsiz həyata keçirilir. Çünki bu layihə sırf sosial layihədir.

Mehriban xanım Əliyevanın daha bir nəcib təşəbbüsü ilə Mərkəzdə gözənd əlillər üçün xüsusi guşə də yaradılıb. Biz bir neçə dəfə tədbirlər təşkil edərək Azərbaycan Gözənd Əlillər Cəmiyyətinin üzvlərini dəvət edərək onları görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutulmuş bu xüsusi guşədə qurulan avadanlıqlarla, Brayl üsulu ilə yazılan kitablarla tanış edib, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişik.

—Bakı Kitab Mərkəzi nəşriyyat kimi də fəaliyyət göstərir. Bu barədə nə deyə bilərsiniz?

—Bəli, Mərkəzin fəaliyyətinin bir istiqaməti də kitab nəşri ilə bağlıdır. Bu bizim üçün çox vacib amillərdən biridir. Ona görə ki, əgər biz ədəbiyyatı və mütaliəni təbliğ edirik, həm də buna olan münasibətimizi, zövqümüzü də təbliğ etməliyik. Qeyd etdiyim kimi, Bakı Kitab Mərkəzi təkcə satış mərkəzi deyil, həm də ədəbiyyat ocağıdır. Burada oxu zalı var, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, həm də nəşriyyat evi fəaliyyət göstərir ki, müvafiq yöndə, Azərbaycançılıq ideologiyasına xidmət göstərən kitablar nəşr etməklə gənc nəslə düzgün yönəldirək, onlarda düzgün baxış nöqtəsini formalaşdırırıq.

Fəaliyyətə başladığımız gündən bəri kitabxanamızda 100000-dən artıq kitab olub. Biz Rusiyadan, Türkiyədən və başqa ölkələrdən kitablar sifariş veririk. Oxucu istədiyi kitabı bizim Mərkəzdən tapa və yaxud da sifariş verə bilər. Amma buna baxmayaraq biz həm də kitab nəşrinə də başlamışıq. Xarici ölkələrdən gətirdiyimiz ədəbiyyatlar sözsüz ki, maraqlı və orijinaldır. Lakin bu məsələdə incə bir məqam var ki, körpə balalarımız başqa xalqların nağıllarını, dastanlarını oxuya-oxuya, eşidə-eşidə

də öz nağıl qəhrəmanlarımızı unudur və yaxud da heç tanımirlər. Düzdür, bizim Cırdan, Məlik-məmməd, Ağ atlı oğlan kimi nağıl qəhrəmanlarımız var. Artıq yeni nağıl qəhrəmanları da yaratmalıyıq ki, uşaqlarımız bu qəhrəmanları sevrək qəbul etsinlər. Buna görə də balacalarımız üçün yeni il ərəfəsində "Yeni il hədiyyələri" adlanan kitab nəşr etmişik. Kitabın mövzusu iki qəhrəman balaca bacı və qardaşın başına gələn əhvalatlardan bəhs edir. Nağıl təzə yazılıb və inanıram ki, uşaqlar bu nağılı çox sevrəklər. Onu da qeyd edim ki, bu kitabların bir hissəsi Heydər Əliyev Fondu tərəfindən uşaq evlərinə yeni il hədiyyəsi kimi göndərilirdi.

Digər tərəfdən isə gənc nəslin nümayəndələri arasında geniş dünyagörüşə, bədii təfəkkürə, böyük potensiala malik yazırlarımız var. Onları üzə çıxarmaq, tanımaq, yaradıcılıqlarına dəstək olmağa çalışacağıq. İlk olaraq Moskvada yaşayan həmvətənimiz, yazıçı Samid Ağayevin Azərbaycan və rus dilində "Bakıdan sevgililər" adlı tarixi-fantastik romanını nəşr etmişik. 1918-ci il mart hadisələrini əks etdirən bu dəyərli, orijinal romanı Azərbaycan və rus dilində nəşr etməkdə məqsədimiz gənclərimizə tariximizi olduğu kimi, təhrissiz çatdırmaqdır. Gələcəkdə belə nəşrləri kütləvi şəkildə həyata keçirməyi düşünürük. Ümumiyyətlə, tariximizi, ədəbiyyatımızı, mütaliəni təbliğ edən hər addımı var qüvvəmizlə dəstəkləyirik. Buna görə isə, ilk növbədə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Tariximizin, ədəbiyyatımızın yaşanması üçün bu nəcib missiyanı həyata keçirməkdə hər zaman onun diqqət və qayğısını hiss edirik.

—Müsaibə üçün təşəkkür edirik.

Mehparə ƏLİYEVƏ,
"Respublika".

